

Azərbaycan mədəniyyətinin 34 illik tarixi inkişaf yolu bilavasitə Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Bu illər ərzində görülmüş işləri rəqəmlərin dili ilə bələ ifadə etmək olar.



Mədəniyyətimiz 1969-2003-cü illərdə

Məlumat üçün bildirək ki, 2003-cü ildə respublikamızda 27 professional teatr, 50 xalq və özəl teatr, 13 konsert təşkilatı, 3275 klub müəssisəsi, 4313 kitabxana, 58 mədəniyyət və istirahət parkı, 140 muzey, 30 dövlət şəkil qalereyası, 2 bədiyi sərgi salonu, 300 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi. Halbuki 1969-cu ildək Mədəniyyət Nazirliyi sisteminde bu müəssisələrin sayı koskin suradı az idi. O vaxt respublikada camı 12 teatr, 5 konsert təşkilatı, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 75 musiqi məktəbi vardı. Bir şəkil qalereyası belə fəaliyyət göstərmirdi. Fərqli göz qabağındadır. 34 ilda 15 professional, 50 xalq və özəl teatr, 8 konsert təşkilatı, 1740 klub müəssisəsi, 2001 kitabxana, 41 mədəniyyət və istirahət parkı, 111 muzey, 30 şəkil qalereyası, 2 bədiyi sərgi salonu, 225 uşaq musiqi və incəsənət məktəbi yaradılmışdır.

Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmisi böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərinin zaman-zaman yaşaması üçün qayğısını əsirgəməmişdir. Bu cəhətdən milli mədəniyyətinin tarixində xüsusi rol oynamış dahi söz ustalarımızın, musiqi xadimlərimizin, səhnə və kino korifeylerimizin yubiley tədbirlərinin keçirilməsi, bu sənətkarla-

rın yaradıcılığına lazımi qiymət verilməsi xüsusi qeyd edilmelidir.

Respublikaya rəhbərlik fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanın musiqi, balet, teatr, kino sahəsində uğurlar qazanın istedadlarının ölkədən keçərək, da tanınmış üçün bütün qüvvəsini sərf etmişdir. Hələ Sovetlər İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi, Ələməz Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirza İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, SSRİ dövlətinin paytaxtı Moskva şəhərində də təntənə ilə qeyd olunması Azərbaycan xalqının Sovet dövrü mədəniyyətinə daxil olan uğurlu hadisələr sırasında daxil olmuşdur.

Bu tədbirlərin hər birində Heydər Əliyevin şəxson iştirakı etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkar vərilen yüksək qiymətdir.

Ulu öndərümüz müvafiq fərmanlarına əsasən Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünyaşöhrətli müğənni Bülbülün 100 illik yubileyinin Moskvada, Tbilisidə və Ankarada, Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu "Kitabi - Dədə Qorqud" dəstəsinin 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yeniden dünyaya tanıtmışdır.

Respublika prezidentinin fərmanları ilə yubiley tərixləri Bakıda qeyd olunan sənət ustalarımızın - Şövkət Ələkbərovun, Qəmər Almaszadənin, Leyla Vekilovun, Nəsiba Zeynalovanın, Tofiq Quliyevin və başqaşalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasında daxil olmuşdur.

Bu tədbirlərin hər birində Heydər Əliyevin şəxson iştirakı etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkar vərilen yüksək qiymətdir.

Bu illər ərzində dünyanın on müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Fransa, Portuqaliya, Danimarka, Belçika,

Avstriya, Almaniya, İsveç, Niderland, İspaniya, İsveçrə, Norvəç, İsländiya, İtalya, Kuba, Meksika, Suriya, Misir, İraq, Vietnam, Sovetlər Birliyi dövründə bu birliyin daxil olan Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstən və s. ölkələrin buna misal göstərmək olar. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya, Ukrayna, Moldova, Gürcüstən, Portuqaliya, İtalya, Avstriya, Almaniya və digər ölkələrin mədəniyyət günləri də Azərbaycanda böyük müvafiqiyətə təşkil olunmuşdur.

Son illərdə Parisdə YUNESKO-nun Baş iqamətgahında Məhəmməd Füzulinin, Qara Qarayevin və "Kitabi - Dədə Qorqud" dəstəsinin yubileylərinin yüksək soviyyədə keçirilməsi də Heydər Əliyevin xidmətləridir və Azərbaycan mədəniyyətinin dünya miqyasında toplığında müüm rol oynamışdır.

Azərbaycan müsiqisinin, Azərbaycan baletinin, təsviri sənət və teatr sənətinin şöhrəti Cındon Nikaraguaya, Kambodzadan Amerikaya qədər bütün ölkələri fəth etmişdir.

Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dəyəq olmaq Heydər Əliyevin hayatı kredosuna çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam omayoynı verdiyi yüksək qiymət sayasında ölkəmizin yüzürlərə sonetçi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, oməkdər incəsənət xadimi, oməkdər artist, oməkdər rəssam, oməkdər mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşlər.



Heydər Əliyevin bilavasitə təqdimatı ilə keçmiş SSRİ məkanında orden və medallarla, ölkənin en yüksək fəxri adları ilə təltif olunanlar sırasında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri xüsusi yer tuturdu. Bu fəxri ad və mükafatlara layiq görünlən dünya şöhrəti sənətçilər sırasında Qara Qarayevin, Fikrət Əməirovun, Rauf Hacıyevin, Niyazinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Hökumət Qurbanovanın, Mehdi Məmmədovun, Qəmər Almaszadənin, Leyla Vəkilovannın, Fırangiz Əhmədovannın, Zeynəb Xanlarovanın, Fidan Qasimovannın, Fərhad Bədəlbeylinin, İsmayıllı Dağıstanlıının, İsmayıllı Osmanlıının və başqlarının adlarının olması, Tahir Salahovun, Mikayıl Abdullayevin, Mikayıl Useynovun bənzərsiz sənətinin beynəlxalq məqyasda nüfuzu məhz müəyyən mənada respublika rəhbərinin sənət adamlarımıza verdiyi yüksək qiymətin təzahürüdür.

Təsədüfi deyildir ki, XX əsrin en nüfuzlu təltifləri sırasında xüsusi yer tutan Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunanlar sırasında da Azərbaycan sənətçilərinə daim üstünlük verilmişdir. Qara Qarayev, Fikrət Əməirov, Rəşid Behbudov, Niyazi, Tahir Salahov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov və Mikayıl Useynov bu yüksək fəxri ada layiq görülmüşlər.

Həmin dövrdə Qara Qarayev Lenin Mükafatını, Fikrət Əməirov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Təğrul Nərimanbeyov, Tahir Salahov, Ömrə Eldarov, İbrahim Zeynalov, Tokay Məmmədov, Lətif Kərimov isə SSRİ Dövlət Mükafatını alaraq, dövrün en şöhrəti sənətkarları sırasında tarixə düşmüşlər.

Heydər Əliyev eyni zamanda yaradıcı ziyalılarınıın respublika məqyasında da mükafatlandırılması la-

zim bilir və bu işdə öz qayığısını əsirgəmirdi. Uzun illər teatr, musiqi və təsviri sənət sahəsində yaradılmış en uğurlu nümunələr Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşlər. Laureatlar sırasına nəzər salsaq yaradıcı əməyə verilən yüksək qiymətin şahidi olarıq. Rauf Abdullayev(dirijor), Fərhad Bədəlbeyli (pianoçu), Fidan və Xuraman Qasimovalar (vokalçı), Həsən Turabov (aktyor, iki dəfə), Mehdi Məmmədov (rejissor), Şəfiqə Məmmədova (aktrisa), Hacimurad Yeqizarov (aktyor), Vladimir Plemyov (rəqqas), Cinnaz Babayeva (balerina), Tamilla Şirəliyeva (balerina), Vasif Adıgözəlov (bəstəkar), Fuad Poladov (aktyor), Səməndər Rzayev (aktyor), Xəyyam Mırzəzadə (bəstəkar, iki dəfə), Emin Sabitoglu (bəstəkar), Əlabbas Qədirov (aktyor), Mərahim Fərzəlibəyov (rejissor), Yaşar Nuriyev (aktyor), Nəsibə Zeynalova (aktrisa), Hamlet Xanızadə (aktyor), Həsən Məmmədov (aktyor), Vəfa Fətullayeva (aktrisa) və onlarla başqlarının adı Azərbaycan mədəniyyətinə bəxş etdikləri olməz sənət eserleri üçün layiqli qiymətini alan xoşbəxt sənətkarlar sırasındadır.

Respublikaya rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev uğurlu sənət işlərini izləməklə yanaşı, bu sənət eserlərinə başqlarında da maraqlı oyatmağa nail olundu. Respublika fəalları üçün simfonik və klassik musiqi gecələri, rəssamların fərdi yaradıcılıq sərgilərinə kütləvi baxışlar, respublikaya dəvət olunmuş dünya şöhrəti sənət ustaları ilə görüşlər həmisi bilavasitə onun adı ilə bağlı olmuşdur. Uzun illər ərzində respublikada keçirilən müxtəlif müsabiqələr, mahnı və məhsul bayramları xalq yaradıcılığına əsl baxış olmuş, minlərlə istedadın üzə çıxmasına şərait yaratmışdır...



Təbii ki, bu sadaladıqlarımız ümummilli liderimiz Heydər Əliyevin qayığısından qaynaqlanmış tədbirlərin bir hissəsi və qisa icməlidir. Onlar haqqında müfəssəl dənişməq üçün cild-cild kitablar yazımaq, bu istiqamətdə hələ çox iş görmək gərəkdir. Bu kursu davam etdirmək hər birimizin müqəddəs borcudur.

• Y. HİDAYƏTOĞLU